

Milli Məclisin Əmək və sosial siyaset komitəsinin iclası keçirilib

Avqustun 4-de Milli Məclisin Əmək və sosial siyaset komitəsinin iclası keçirilib.

AZERTAC xəbər verir ki, iclası komitənin sədri Musa Quliyev açaraq gündəlik barədə məlumat verib. Bildirilər ki, iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında", "İssizlikdən siğorta fondunun 2020-ci il büdcəsi haqqında", "Məşgulluq haqqında" və "İssizlikdən siğorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.

Musa Quliyev qeyd edib ki, 2020-ci il bütün dünyada koronavirus pandemiyası ilə müşayiət olunur. Pandemiyanın iqtisadi, sosial, tibbi cəhətdən zərərləri olub. Dünya iqtisadiyyatında artıq bu zərərlər özünü göstərməkdədir. Xüsusilə iqtisadiyyatı neftlə bağlı ölkələrdə, eyni zamanda, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi geriləmə baş verib. Təəssüf ki, dünyada baş veren böhran Azərbaycanda da özünü az da olسا hiss etdirməkdədir. Lakin Azərbaycan Prezidentinin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyaset nəticəsində vətəndaşlarımız gündəlik həyatlarında bu böhranın ciddi nəticələrini görmürlər.

Qeyd edilib ki, dövlət başçısının bu il martın 19-da imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetin tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, görülən bütün işlər Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun sədri Himalay Məmişov "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsinin məhiyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri berabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır. Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanması, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub.

Qeyd olunub ki, dürüstləşmə ilə cari ilin əvvəlinə fondun hesabında formalasın 197,2 milyon manat sərbəst vəsaitin qalığının fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılır. Bu vəsait isə dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcək.

Diqqətə çatdırılıb ki, 2020-ci ilin birinci yarım il ərzində məcburi dövlət sosial siğorta ödənişləri üzrə 1.489,4 milyon manat proqnoza qarşı 1.708,2 milyon manat vəsait daxil olmaqla proqnoza 114,7 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218,8 milyon manat təşkil edir. 2020-ci ilin 6 ay ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 434,6 milyon manat və ya 34,1 faiz çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 milyon manat və ya 51,3 faiz, qeyri-büdcə sektoru üzrə 198,9 milyon manat və ya 24,4 faiz çox olub.

Müzakirələr zamanı çıxış edən deputatlar Ziyad Səməzdədə, Vüqar Bayramov, Məlahət İbrahimqızı, İlham Məmmədov, Rauf Əliyev, Aqil Məmmədov, Sevinc Hüseynova layihə barədə fikirləri ni açıqlayıblar. Deputatlar Sosial Müdafiə Fondunda pandemiya dövründə fəaliyyətini müsbət dəyərləndiriblər, təklif olunan dəyişikliklərin əhəmiyyətini qeyd ediblər.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "İssizlikdən siğorta fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı geniş izahat verib. Bildirilib ki, issizlikdən Siğorta Fondunda gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon



manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur.

Qeyd olunub ki, issizlikdən siğorta haqları üzrə 2020-ci ilin birinci yarımlı ərzində 53,6 milyon manat proqnoza qarşı 58,5 milyon manat vəsait daxil olmaqla, proqnoza 109,2 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 milyon manat təşkil edir. 2020-ci ilin 6 ay ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 milyon manat və ya 24,5 faiz çox olub. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 milyon manat və ya 45,3 faiz, qeyri-büdcə sektoru üzrə 5,8 milyon manat və ya 16,8 faiz çoxdur.

Diqqətə çatdırılıb ki, issizlikdən siğorta fondunun büdcəsinin artmasının əsas səbəbi 2019-cu ilin sonuna issizlikdən siğorta fondunun istifade olunmamış vəsaitidir, bu vəsait 23 milyon manat təşkil edir. Eyni zamanda həyata keçirilən İslahatlar nəticəsində əmək müqavilələrinin sayının və əməkhaqqı fondunun artması da pandemiya şəraitində issizlikdən siğorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verib.

İssizlikdən Siğorta Fondunda büdcəsinin artması işsizliyə görə siğorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşgulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq.

Komitə sədri Musa Quliyev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Nazirlik bu ağır işin öhdəsində uğurla gəlir. Milli Məclisin Əmək və sosial siyaset komitəsi də nazirliklə səmərəli əməkdaşlıq edir.

Nazir müavini Anar Əliyev daha sonra "Məşgulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunur. Dəyişikliklərde məşgulluğun əlçatanlığından təmin edilməsi, peşə hazırlığı, ictimai işlər cəlb olunan əhalinin daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini təpib.

Qeyd edilib ki, qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşgül şəxslərin dairesi və məşgül şəxslərin elektron reyestrinin yaradılması müəyyən edilib. Ötən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Məşgül şəxslərin reyestri" yaradılıb və 25 elektron informasiya sistemi üzərindən bu kateqoriyalan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqanlarının elektron məlumat bazalarından əldə olunur. Bunu nəzərə alaraq, "Məşgül şəxslərin reyestri" formalasdırılması ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olunması ilə bağlı müddeələr leğv olunur və müvafiq məlumatların müvafiq dövlət informasiya sistemlərində əldə olunması təklif olunur.

Qanunun yeni redaksiyada verilmiş 20.2-ci maddəsində bildirilir ki, issiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərti ilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ödənişsiz təşkil olunur, işaxtaran şəxslərin (bu maddədə göstərilən hal istisna olmaqla) peşə hazırlığı ödənişli əsaslarla həyata keçirilir.

Sənədə əlavə olunan yeni 20.5-ci maddədə deyilir ki, "Peşə təhsili haqqında" Qanunun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarıda altı ayadək müddətə həyata keçirilir.

Qeyd olunub ki, 2016-ci ildən başlayaraq, ölkədə özünüməşgulluq programının icrasına başlanılıb. Son iki il ərzində programın əhatə dairesi əhəmiyyətli şəkildə genişlənib və 2020-ci ildə bu program 12 min şəxsin cəlb edilməsi planlaşdırılıb. Hazırda programın cəlb olunan bütün şəxslər haqqında məlumatlar "Məşgulluq" altistemində yerləşdirilir və ictimaiyyət üçün açıqdır. Programın sosial xarakter daşıdığını nəzərə alaraq, özünüməşgulluq programına cəlb olunmuş şəxslərə əmlakların istifadəyə bir il müddətində verilmesi, habelə fəaliyyətinin monitorinqinin müddətinin də iki ildən bir il kimi azaldılması təklif olunur. Qanuna bir sıra digər dəyişikliklər də nəzərdə tutulub.

"İssizlikdən siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə haqqında komitə sədri Musa Quliyev məlumat verib. Bildirilib ki, ümumilikdə qanunun doqquz maddəsinə 20 dəyişiklik təklif olunur. Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və issizlikdən siğorta sisteminin əhatə dairəsinin genişləndirilmesi məqsədilə hazırlanıb.

Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin leğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün siğorta stajı 3 ildən 1 ilədək azaldılır.

Siğorta ödənişinin əhatə dairəsinin genişləndirilmesi ilə əlaqədar olaraq, ölkəmizdə müddəti əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün de siğorta ödənişi hüquq yaradılması təklif olunur. Təklif əsasən, siğorta ödənişinin təyin edilməsi üçün şəxsin müddəti əmək müqaviləsi üzrə ən azı 3 il fasilesiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Siğorta ödənişi şəxsin işsiz kim qeydiyyatı alındığı tarixdən 3 ay keçdiğindən sonra ədənləçək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Siğorta ödənişi 3 ay müddətində təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar siğorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə il ərzində 35-40 minədək işsiz şəxsin siğorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda layihədə işsizlikdən siğorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.

Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşgulluq tədbirlərinin əvəzindən təqdim ediləcək. Qanunun 14.1-cü maddəsinə uyğun olaraq, işsiz şəxslərin əmək müqaviləsi üzrə ən azı 3 il fasilesiz iş stajı olmalıdır, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Siğorta ödənişi şəxsin işsiz kim qeydiyyatı alındığı tarixdən 3 ay keçdiğindən sonra ədənləçək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Siğorta ödənişi 3 ay müddətində təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar siğorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə il ərzində 35-40 minədək işsiz şəxsin siğorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda layihədə işsizlikdən siğorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.

Qanun layihəsi barədə deputatlar İlham Məmmədov, Soltan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev öz fikirlərinə açıqlayıblar.

Iclasda müzakirəyə çıxarılan qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.